



UNEC
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
2018-2019 Tədris İli
Akademik Təqvim

Başlama-Bitmə Tarixi	Açıqlama
<u>Sentyabr 2018</u>	
04.09.2018 – 14.09.2018 Çərşənbə Axşamı – Cümə	2018-2019 tədris ili payız semestri üçün fərdi tədris planlarında dəyişiklik edilməsi ¹
17.09.2018 Bazar ertəsi	I kurslar üçün payız semestrinin başlanması ²
<u>Oktyabr 2018</u>	
01.10.2018 – 05.10.2018 Bazar ertəsi – Cümə	II kursların dissertasiya işi ilə bağlı I hesabatı (Tədqiqatlar, İnnovasiya və Kommunikasiya) ³
01.10.2018 – 26.10.2018 Bazar ertəsi – Cümə	Dissertasiya işi mövzularının seçilməsi ⁴
15.10.2018 – 09.11.2018 Bazar ertəsi - Cümə	II kurslar üçün Elmi pedaqoji təcrübə ⁵
<u>Noyabr 2018</u>	
05.11.2018 – 16.11.2018 Bazar ertəsi – Cümə	Payız semestri Ara imtahanları ⁶
12.11.2018 – 07.12.2018 Bazar ertəsi - Cümə	II kurslar üçün Elmi tədqiqat təcrübəsi ⁷
<u>Dekabr 2018</u>	
03.12.2018 – 07.12.2018 Bazar ertəsi – Cümə	II kursların dissertasiya işi ilə bağlı II hesabatı (Tədqiqatlar, İnnovasiya və Kommunikasiya) ⁸
<u>Yanvar 2019</u>	
07.01.2019 – 25.01.2019 Bazar ertəsi – Cümə	Payız semestri Final imtahanları ⁹
28.01.2019 – 01.02.2019 Bazar ertəsi – Cümə	i. Üzürlü səbəbdən dolayı imtahan ii. Təkrar imtahan ¹⁰
<u>Fevral 2019</u>	
04.02.2019 – 08.02.2019 Bazar ertəsi – Cümə	2018-2019 tədris ili yaz semestri üçün fərdi tədris planlarının tərtib edilməsi ¹¹
11.02.2019 – 14.02.2019 Bazar ertəsi – Cümə Axşamı	2018-2019 tədris ili yaz semestri üçün fərdi tədris planlarında dəyişiklik edilməsi ¹²
19.02.2019 Bazar ertəsi	I kurslar üçün yaz semestrinin başlanması ¹³
18.02.2019 – 22.02.2019 Bazar ertəsi – Cümə	II kursların dissertasiya işi ilə bağlı III hesabatı (Tədqiqat İşinin Aparılması) ¹⁴

Başlama-Bitmə Tarixi	Açıqlama
<u>April 2019</u>	
08.04.2019 – 19.04.2019 Bazar ertəsi – Cümə	Yaz semestri Ara imtahanları ¹⁵
22.04.2019 – 26.04.2019 Bazar ertəsi – Cümə	II kursların dissertasiya işi ilə bağlı IV hesabatı (Tədqiqat İşinin Aparılması) ¹⁶
<u>May 2019</u>	
13.05.2019 – 24.05.2019 Bazar ertəsi – Cümə	II kurslar üçün dissertasiya işlərinin elektron və cildlənmiş versiyasının təhvil ¹⁷
<u>İyun 2019</u>	
03.06.2019 – 21.06.2019 Bazar ertəsi – Cümə	Yaz semestri Final imtahanları ¹⁸
24.06.2019 – 28.06.2019 Bazar ertəsi – Cümə	i. Üzürlü səbəbdən dolayı imtahan ii. Təkrar imtahan ¹⁹
21.06.2019 – 05.07.2019 Bazar ertəsi – Cümə	Yay məktəbinə qeydiyyat ²⁰ II kurslar üçün dissertasiya işlərinin müdafiəsi ²¹
<u>İyul 2019</u>	
01.07.2019 – 05.07.2019 Bazar ertəsi – Cümə	Növbəti tədris ili üçün fərdi tədris planlarının tərtibi ²²
08.07.2019 – 09.08.2019 Bazar ertəsi – Cümə	Yay semestri tədris müddəti ²³
<u>Avqust 2018</u>	
12.08.2019 – 16.08.2019 Bazar ertəsi – Cümə	Yay semestri imtahan sessiyası ²⁴
19.08.2019 – 23.08.2019 Bazar ertəsi – Cümə	Üzürlü səbəbdən dolayı imtahan ²⁵



UNEC
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
2018-2019 Tədris İli
Akademik Təqvim Qeydləri

No	Açıqlaması
1	Magistrant payız semestri üzrə fərdi tədris planında açılan dərslər içərisindən istədiyi dəyişikliyi edə bilər.
2	I kurslar üçün 2018-2019 tədris ili üzrə payız semestrinin başlanması.
3	Tədqiqatlar, İnnovasiya və Kommunikasiya passiv dərslər olub, 6 kreditdir (AKTS). Magistrant hər hesabatına görə qiymətləndirilir və qiymətləndirmə mərkəzinin idarə heyətinin qərarı ilə formalaşdırılan komissiya və dissertasiya işi rəhbəri tərəfindən aparılır. Dissertasiya işinin I hesabatında magistrant; <ul style="list-style-type: none">○ Dissertasiya işinin planı, ədəbiyyat siyahısının ilkin forması, dissertasiya işində tətbiq olunacaq metod barəsində 5 səhifəlik hesabatı elmi rəhbərinə təhvil verməlidir.
4	Magistrant fərdi şəkildə araşdırma aparmaq istədiyi sahə üzrə mövzu müəyyənləşdirərək dissertasiya işi mövzusunun müəyyən edir.
5	Magistrant 4 həftəlik elmi pedaqoji təcrübə müddətində bakalavr səviyyəsi üzrə minimum 5 dərslər (2 seminar, 3 müəhazirə) olmaqla elmi rəhbərlə bərabər və ya sərbəst dərslər tədris etməlidir.
6	Magistrant payız semestrinin 8-ci və 9-cu həftələrində imtahanlarda iştirak edərək semestr sonu imtahanlara qədər müəyyən bal yığa bilər. Ara imtahan balı 40 üzərindən hesablanır. Eyni zamanda magistrant ara imtahanından əlavə olaraq smestr ərzində 10 ballıq layihə yazaraq təqdim edir. Beləliklə magistrantın smestr ərzindəki balı ara imtahanında və layihədən topladığı ballar əsasında formalaşır və bu bal maksimum 50 ola bilər.
7	4 həftəlik elmi praktiki təcrübə müddətində; <ul style="list-style-type: none">○ Magistrant universitet, fakültə və kafedraların inzibati strukturlarında praktiki işlərdə iştirak etməlidir.○ Tələb olduğu təqdirdə müxtəlif dövlət və ya özəl sektor strukturlarında təcrübəçi olaraq iştirak etməlidir.○ Magistrant akademik biliklərinin təkmilləşdirməsi məqsədi ilə BMDM tərəfindən təsdiq edilən master classlarda iştirak etməlidir.○ Magistrant ən az 1 dəfə elmi məqaləsini approbasiya etməlidir.
8	Dissertasiya işinin II hesabatında magistrant; <ul style="list-style-type: none">○ Dissertasiya işinin birinci bölümü haqqında minimum 5 səhifəlik hesabatı (ədəbiyyat siyahısı ilə birlikdə) elmi rəhbərə təhvil verməlidir.
9	Magistrant payız semestri ara imtahanlardan yığdığı balla semestr sonu imtahanlarda iştirak edə bilər. Final imtahan balı 50 üzərindən hesablanır və keçid balı 51-dir.
10	i. Üzürlü səbələrdən dolayı imtahanlarda iştirak edə bilməyən magistrantlar üçün yenidən imtahan təşkil edilir. ii. Payız semestri üzrə akademik borcu qalan magistrantlar üçün təkrar imtahan təşkil olunur. Hər magistrant maksimum 2 fənn üzrə təkrar imtahan verə bilər.
11	2018-2019 tədris ilinin yaz semestri ərzində magistrant maksimum 40 kredit (AKTS) seçərək alacağı məcburi və seçməli dərslər üzrə fərdi tədris planı doldurularaq qeydiyyatdan keçə bilər.
12	Magistrant yaz semestri üzrə fərdi tədris planında açılan dərslər içərisindən istədiyi dəyişikliyi edə bilər.
13	I kurslar üçün 2018-2019 tədris ili üzrə yaz semestrinin başlanması.

№	Açıqlaması
14	Tədqiqat İşinin Aparılması passiv dərslər olub, 6 kreditdir (AKTS). Dissertasiya işinin III hesabatında magistrant; <ul style="list-style-type: none"> ○ Dissertasiya işinin ikinci bölümü haqqında minimum 5 səhifəlik hesabatı (ədəbiyyat siyahısı ilə birlikdə) elmi rəhbərə təhvil verməlidir. Daha öncə I və II hesabatın hər ikisini və ya hər hansı birini təqdim etməmiş magistrant III hesabat yerinə I hesabatı təqdim edir.
15	Magistrant yaz semestrinin 8-ci və 9-cu həftələrində imtahanlarda iştirak edərək semestr sonu imtahanlara qədər müəyyən bal yığa bilər. Ara imtahan balı 40 üzərindən hesablanır. Eyni zamanda magistrant ara imtahanından əlavə olaraq smestr ərzində 10 ballıq layihə yazaraq təqdim edir. Beləliklə magistrantın smestr ərzindəki balı ara imtahanında və layihədən topladığı ballar əsasında formalaşır və bu bal maksimum 50 ola bilər.
16	Dissertasiya işinin IV hesabatında magistrant; <ul style="list-style-type: none"> ○ Dissertasiya işinin ümumi gedişatı və nəticələri haqqında minimum 5 səhifəlik hesabatı (ədəbiyyat siyahısı ilə birlikdə) elmi rəhbərə təhvil verməlidir. Daha öncə I və II hesabatın hər ikisini və ya hər hansı birini təqdim etməmiş magistrant IV hesabat yerinə II hesabatı təqdim edir.
17	Magistrant göstərilən müddət ərzində dissertasiya işinin elektron və cildlənmiş versiyasını mərkəzə təhvil verməlidir.
18	Magistrant yaz semestri ara imtahanlardan yığdığı balla semestr sonu imtahanlarda iştirak edə bilər. Final imtahan balı 50 üzərindən hesablanır və keçid balı 51-dir.
19	<ul style="list-style-type: none"> i. Üzürlü səbələrdən dolayı imtahanlarda iştirak edə bilməyən magistrantlar üçün yenidən imtahan təşkil edilir. ii. Yaz semestri üzrə akademik borcu qalan magistrantlar üçün təkrar imtahan təşkil olunur. Hər magistrant maksimum 2 fənn üzrə təkrar imtahan verə bilər.
20	Magistrant həm payız, həm də yaz semestri ərzində akademik borcu qaldığı dərsləri keçmək üçün yay məktəbindən qeydiyyatdan keçə bilər. Yay məktəbinə qeydiyyatdan keçə bilmək üçün magistrantın semestr ərzində həmin dərslər üzrə minimum 50% davamiyyəti olmalıdır.
21	Dissertasiya işini təhvil vermiş və plagiatdan keçmiş magistrantlar müəyyən edilmiş müddət ərzində dissertasiya işini müdafiəyə etməyə haqq qazanırlar.
22	2019-2020 tədris ilinin payız semestri üçün magistrant maksimum 40 kredit (AKTS) seçərək alacağı məcburi və seçməli dərslər üzrə fərdi tədris planı doldurularaq qeydiyyatdan keçə bilər.
23	Yaz semestri tədris müddəti 5 həftədir.
24	Magistrantın seçdiyi dərslər üzrə imtahan sessiyası 1 həftədir.
25	Üzürlü səbələrdən dolayı imtahanlarda iştirak edə bilməyən magistrantlar üçün yenidən imtahan təşkil edilir.